

UOT 551.49: 626.87

ŞIRVAN DÜZÜNDƏ QRUNT SULARININ FORMALAŞMASI

J.V.CƏFƏRLİ

Bakı Dövlət Universiteti

j.gzade@hotmail.com

Məqalədə Şirvan düzü ərazisində qrunt sularının səviyyə və kimyəvi rejimlərinə baxılmış, onların formalaşma qanunauyğunluqları şərh edilmişdir.

Açar sözlər: qrunt suları, rejim, formalaşma, qanunauyğunluq, minerallaşma dərəcəsi, yatım dərinliyi.

Son illərdə daha aydın hiss edilən qlobal iqlim dəyişmələri – quraqlıq, şiddətli istiləşmə, təbii koteklizmlərin intensivliyinin artması, yağıntıların qeyri-bərabər paylanması və digər təbii hadisələr hidrogeoloji proseslərin formalaşmasına öz ciddi təsirini göstərməkdədir. Eyni zamanda son illərdə ətraf mühitə göstərilən antropogen və təbii təsirlər nəticəsində ekoloji tarazlıqda şiddətli gərginlik müşahidə olunmaqdadır. Xüsusilə yerin təkinə və səthinə göstərilən plansız və elmi cəhətdən tam əsaslandırılmamış müdaxilələr, o cümlədən yeraltı suların istismarı, nəhəng hidrotexniki, genişmiqyaslı irriqasiya və meliorasiya sistemlərinin tikintisi, təbii ladşaftların dağılıması, meşələrin qırılması, təbii otlaqların və biçənəklərin tədricən sıradan çıxması və sair bu kimi hallar regionların hidrogeoloji və geoloji şəraitin dəyişməsinə gətirib çıxarmışdır. Belə bir şəraitdə təbii və antropogen təsirlər altında hidrogeoloji şəraitin dəyişmə istiqamətlərinin və qanunauyğunluqlarının öyrənilməsi qabaqlayıcı tədbirlərin görülməsi baxımından böyük əhəmiyyət kəsb edir.

Tədqiqatımızın məqsədi Şirvan düzü ərazisində dördüncü dövr çöküntülərində yayılmış qrunt sularının formalaşma qanunauyğunluqlarının müəyyən edilməsindən ibarətdir.

Tədqiq edilən ərazinin hidrogeoloji şəraiti və qrunt sularının rejimi, fond, ədəbiyyat, layihə və müşahidə materiallarının toplanılması, öyrənilməsi və təhlili əsasında həyata keçirilmişdir.

Ərazinin hidrogeoloji şəraitinin öyrənilmə vəziyyəti. 1900-cü ildə irriqasiya tikintisi ilə əlaqədar olaraq Şirvan düzündə yeraltı suların yaranması, yatma dərinliyi, kimyəvi tərkibi, minerallaşma dərəcəsi və s. öyrənilməyə başlanılmışdır. 1913–1916-ci illərdə Qafqazda Suya Nəzarət İdarəsi tərəfindən

Şirvan düzündə qrunut sularının səviyyəsinin öyrənilməsi üzrə rejim müşahidələri aparılmışdır [15].

Oktyabr Sosialist inqilabından sonra irriqasiya tikintisi üzrə axtarış və layihə işlərinin geniş inkişafı ilə əlaqədar olaraq ərazinin hidrogeologiyasının və mühəndis-geologiyasının öyrənilməsinə başlanılmışdır.

1925–1932-ci illərdə F.P.Savarenskinin [26] rəhbərliyi altında Zaqafqaziyanın pambıqçılıq rayonlarının hidrogeologiyasının öyrənilməsi istiqamətində tədqiqatlar aparılmış və nəticələrə əsasən geoloji və hidrogeoloji xəritələr qurulmuşdur.

1928–1929-cu illərdə F.P.Savarenskinin və V.A.Prikłonskinin rəhbərliyi altında su ehtiyatlarından istifadə sxeminin hazırlanması idarəsi tərəfindən Əlicançay və Göyçay çayları arası ərazinin hidrogeologiyasının öyrənilməsi sahəsində tədqiqatlar aparılmış və 1:200000 miyasında hidrogeoloji xəritə tərtib edilmişdir [25, 26].

1929-1930-cu illərdə F.P.Savarenski «Qrunut suları və Zaqafqaziyada irriqasiya» və «Kür-Araz ovalığı, onun qrunut suları və onların duzlaşma səbəbləri» əsərində Zaqafqaziyanın düzən ərazilərində qrunut sularının suvarma üçün istifadə mümkünüyü araşdırılmış və Kür çayı hövzəsinin ayrı-ayrı hissələri üçün qrunut sularının suvarma mənbəyi kimi istifadə yolları göstərilmişdir [26].

1932-ci ildə V.A.Prikłonski «Şərqi Zaqafqaziya düzənlinin hidrogeoloji ocerki» əsərində Şirvan və digər düzənliliklərin hidrogeoloji şəraiti haqqında icmal məlumat verir [25]. 1946-ci ildə SSRİ-nin aidiyyatı təşkilatları tərəfindən Kür-Araz düzənliyinin hidrogeoloji və mühəndisi-geoloji şəraitinin dəqiq öyrənilməsi və meliorativ mənimsənilməsi üçün texniki layihənin tərtib olunması tapşırılmışdır. Bu sahədə Azərbaycan Geologiya İdarəsinin kollektivinin böyük əməyi olmuşdur. Bu materiallar düzənliyin kənd təsərrüfatı cəhətdən mənimsənilməsini təmin edən irriqasiya-meliorativ tədbirlərin texniki layihələrinin əsaslandırılması üçün istifadə olunur. Bu materialların əsasında quyular şəbəkəsi təşkil olunmuşdur ki, 1948-ci ildən fasiləsiz olaraq Kür-Araz düzənliyinin qrunut sularının rejimi, kimyəvi tərkibi və temperaturu üzərində müşahidələr aparılır. Bu işlərin nəticələri Azərbaycan Geologiya İdarəsinin Hidrogeoloji ekspedisiyasının tərtib etdiyi illik hesabatlarında çap olunur.

1945-ci ildən Azərbaycan Geologiya İdarəsi tərəfindən Şirvan düzünün təzyiqli sularının öyrənilməsi üzrə geniş miqyasda kəşfiyyat işləri aparılır. Nəticədə Şirvan düzünün kontinental qatının dördüncü dövr çöküntülərinin təzyiqli suları öyrənilmişdir.

1947-ci ildə İ.S.Kuloşvili «Azərbaycanın artezian suları» monoqrafiyasını hazırlamışdır ki, burada 1:500000 miqyasda xəritə üzərində olan 9 artezian hövzəsinin təbii şəraitinin xarakteristikasını vermişdir.

1953-cü ildə İ.Y.Davudov Şirvan düzünün yeraltı sularının kimyəvi xüsusiyyətlərinin formallaşma şəraitinin öyrənilməsi ilə məşğul olmuşdur.

1953-cü ildə İ.M.Qubkin adına Geologiya İnstitutunda Hidrogeologiya və mühəndis-geologiyası laboratoriyası təşkil olunmuşdur ki, bu da xalq tə-

sərrüfatı təlabatına uyğun olaraq intensiv suvarma və iri irriqasiya-suvarma ti-kintisi aparmaq üçün Kür-Araz düzənliyinin hidrogeoloji şəraitinin öyrənilməsini həyata keçirirdi.

1956-ci ildə A.A.Musayev [23, 24] çoxillik məlumatların analizinə əsasən Şirvan düzünün yeraltı axınının yaranması qanuna uyğunluğunu, kimyəvi xüsusiyyətlərini və rejiminin əsaslaşdırılmışdır. 1946–1966-ci illər, şəhər və kənd yaşayış məntəqələrinin su təminatı üçün Mingəçevir su anbarının bazasında Kür-Araz düzənliyinin irriqasiya-drenaj sistemlərinin yenidən qurulması məqsədilə kompleks hidrogeoloji tədqiqatların aparılması xarakterizə olunur. Kompleks tədqiqatlar Azərbaycan Geologiya İdarəsi tərəfindən digər təşkilatlarla birlikdə aparılıb. İşlərin nəticəsində 10–20 m dərinlikdə ərazinin geoloji quruluşu və litoloji tərkibi, onların hidrogeoloji parametrləri və su-fiziki xassələri, qrunt sularının yatma dərinliyi, kimyəvi tərkibi, minerallaşma dərcəsi, duzların toplanma prosesi öyrənilmiş, təzyiqli sular haqqında məlumatlar toplanmış, yeraltı suların ehtiyatları hesablanmışdır. Şirvan düzü ərazisində 350 m dərinliyə qədər olan laylarda içməli təzyiqli suların əmələ gəlmə və ya yılma şəraiti, əsas sudaşıcı horizontların sululuğu və suların keyfiyyəti öyrənilmiş, həmçinin onların istifadəsi üçün praktiki tövsiyələr işlənib hazırlanmışdır.

Coxillik hidrogeoloji tədqiqatlara əsasən 1959-cu ildə Azərbaycan SSR Elmlər Akademiyası tərəfindən O.K.Langenin redaktorluğu altında Azərbaycan SSR-in Geologiyası [11] kitabı buraxılmışdır. Bu kitabda kollektiv müəlliflər respublikanın yeraltı suları haqqında məlumatlar vermiş və onlardan istifadə yollarını göstərmişlər .

1956-ci və 1966-ci ildə H.Y.İsrafilov qrunt sularının rejiminin çoxillik tədqiqatları əsasında Kür-Azaz ovalığının qrunt sularının rejimi mövzusunda namizədlik və doktorluq dissertasiyalarını müdafiə etmişdir ki, burada əsasən rejimin formallaşmasının nəzəri və praktiki suallarına və ərazidə qrunt sularının rejiminin tiplərinə görə rayonlaşdırılmasına baxılmışdır [15, 16].

1968–1973-cü illərdə Şirvan düzündə meliorativ məqsədlər üçün böyük-miqyaslı hidrogeoloji və mühəndisi geoloji planalmalar aparılmış, aerasiya zonasının, qrunt sularının və birinci təzyiqli horizontun geoloji-litoloji kəsilişi öyrənilmişdir.

1969-cu ildə N.V.Roqovskayanın redaktorluğu altında “SSRİ-nin Hidrogeologiyası, XII cild, Azərbaycan SSR” kitabı buraxılmışdır ki, burada respublikanın ayrı-ayrı regionlarının, o cümlədən Şirvan düzünün hidrogeoloji, mühəndisi-geoloji şəraiti, yeraltı suların dinamikası, yaranma xüsusiyyətləri, Kür çökəkliyinin mövcud və perspektiv suvarma zonalarının hidrogeoloji-meliorativ şəraiti öyrənilmişdir.

1970-ci ildə S.O.Rəsulov «Şirvan düzünün hidrogeoloji şəraiti» mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir ki, burada Şirvan düzünün hidrogeoloji şəraitinin 1957–1975-ci illərdə dəyişmə dinamikası və yeraltı suların balansı öyrənilmişdir.

1971-ci ildə Y.R.Fialko «Kür çökəkliyinin meliorasiya məqsədilə hidrogeoloji rayonlaşdırılması» mövzusunda dissertasiya işini müdafiə etmişdir.

1979-cu ildə F.Ş.Əliyev «Suvarma şəraitində Şirvan düzünün qrunut sularının yaranma qanuna uyğunluqları və rejiminin proqnozlaşdırılması» mövzusunda namizədlik dissertasiya işini müdafiə etmişdir.

1986-ci ildə V.A.Listenqarten «Azərbaycan SSR-nin düzənliliklərində az minerallaşmış yeraltı suların yaranma qanuna uyğunluqları, ehtiyatlarının qiymətləndirilməsi üsullarının xüsusiyyətləri və perspektiv istifadəsi» mövzusunda və 1987-ci ildə L.A.Krasilşikov «Suvarma məqsədilə dağətəyi düzənliliklərin yeraltı sularının səmərəli çıxarılmasının hidrogeoloji əsasları (Azərbaycanın timsalında)» mövzusunda dissertasiyası müdafiə etmişlər.

2008-ci ildə Ə.Əlizadənin redaktorluğu altında A.B.Ələkbərovun, F.Ş.Əliyevin, R.Q.İsrafilovun, Y.H.İsrafilovun və başqalarının müəllifliyi ilə “Azərbaycanın Geologiyası. VIII cild. Hidrogeologiya və Mühəndis Geologiyası” kitabı yenidən işlənilmiş və çap edilmişdir. Kitabda Azərbaycanın ayrı-ayrı regionlarının, o cümlədən Şirvan düzünün hidrogeologiyası, yeraltı suların formallaşma xüsusiyyətləri, onların dinamikası, yeraltı suların ehtiyatları, faydalı qazıntıların hidrogeoloji şəraiti, yeraltı suların mühafizəsi, mühəndisgeoloji rayonlaşdırma və digər məsələlər öz əksini tapmışdır.

Şirvan düzünün hidrogeologiyası Ə.K.Əlimov [7, 8, 9, 10], Y.H.İsrafilov [6, 17, 18, 19, 20, 21, 22], A.B.Ələkbərov [2], Ç.C.Gülməmmədov [3, 4, 5, 12, 13, 14] və başqaları tərəfindən müxtəlif istiqamətlərdə öyrənilmişdir. Hal-hazırda Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin idarələri, Fövqəladə Hallar Nazirliyinin Milli Geoloji Xidmət İdarəsi və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Hidrogeoloji-meliorativ ekspedisiyası tərəfindən Şirvan düzünün hidrogeoloji şəraitinin dəyişməsi, yeraltı suların səviyyə və hidrokimyəvi rejimləri üzərində stasionar müşahidələr aparılır.


Qrunut sularının rejimi və formallaşma qanuna uyğunluqları. Şirvan düzünün qrunut sularının səviyyə və kimyəvi rejimləri, formallaşma qanuna uyğunluğu və digər parametrləri daha geniş miqyasda H.Y.İsrafilov tərəfindən öyrənilmiş və müəllif sözü gedən ovalıq üzrə əldə etdiyi zəngin məlumat və materiallar əsasında ilk dəfə olaraq 1972-ci ildə “Kür-Araz ovalığının qrunut suları” adlı monoqrafiyasını çap etdirmişdir [15].

Şirvan düzünün qrunut suları F.P.Savarenksi, V.A.Prikłonski, İ.Y.Davudov, A.A.Musayev, N.V.Roqovskaya, S.M.Əfəndiyev, Y.R.Göycəyski, Y.R.Fialko, F.Ş.Əliyev, V.A.Listerqarten, Ə.K.Əlimov, A.B.Ələkbərov, Y.H.İsrafilov, D.H.İsrafilov, Ç.C.Gülməmmədov və başqaları tərəfindən müxtəlif istiqamətlərdə öyrənilmişdir.

Zaman keçdikcə ətraf mühitdə təbii və antropogen təsirlər nəticəsində dəyişkənliliklər baş verir. Qlobal iqlim dəyişmələri fonunda yeraltı suların formallaşma qanuna uyğunluqlarının öyrənilməsi daha aktual xarakter alır. Xüsusilə antropogen faktorlar nəticəsində yeraltı suların rejimi, kimyəvi tərkibi, qida-

lanma mənbələri, formalaşma şəraitləri və s. dəyişkənlilikə məruz qalır.

Şirvan düzü ərazidə qrunt suları dördüncü dövr çöküntülərində yayılmışla hər yerdə rast gəlinir, lakin konuslararası çökəkliklərin bəzi dağətəyi sahələrində təsadüf edilmir. Qrunt sularının yatım dərinliyi $0,5$ m-dən 73 m-ə kimi dəyişir. Girdimançay çayının şərq hissəsində, Ağsu çayının yuxarı hissəsində qrunt sularının yatım dərinliyi 30 - 40 m təşkil edir. Yuxarı Şirvan kanalı və suvarmanın intensiv aparıldığı ərazilərdə qrunt sularının dərinliyi 1 - 3 m arasında dəyişir. Onların yatım dərinliyi ərazinin cənub-qərb tərəfinə və Kür çayına doğru azalır və çay vasitəsilə drenaj olunur (şək.1).



Şək.1. Qrunt sularının yatım dərinliyi və hidroizohips xəritəsi [Ç.C.Gülməmmədovun məlumatlarına əsasən tərtib edilmişdir]:

Qrunt sularının səviyyəsi: 1- $1,0$ m-ə qədər; 2- $1,0$ - $1,5$ m; 3- $1,5$ - $2,0$ m;
4- $2,0$ - $2,5$ m; 5- $2,5$ - $3,0$ m; 6- $3,0$ - $5,0$ m; 7-qrunt suları müxtəlif
dərinliklərə malik olan ərazilərin sərhədləri; 8-hidroizohips xəttləri.

Ərazinin yuxarı hissəsində, yeraltı suların axın istiqamətində vahid su layı bir neçə qatlara bölünür. Lakin bu bölünmə lokal xarakter daşıyır və ərazi üzrə qrunt suları vahid sudaşıcı horizontla təmsil olunur. Qrunt suları axınının mailliyi $0,03$ - $0,0007$ arasında dəyişir və dağətəyi zonadan düzənlilikə doğru azalır. Çayların gətirmə konuslarının yerləşdiyi ərazilərdə alluvial-proluvial çöküntülər geniş yayıldıqından burada aerosiya zonası yüksək sukeçiricilik qabiliyyətinə malikdir. Qrunt sularını daşıyan horizontun qalınlığı 5 - 178 m arasında dəyişir. Dağətəyi ərazidə onun qalınlığı 110 - 178 m, düzənlilik ərazidə isə 5 - 10 m təşkil edir.

Türyançay çayının gətirmə konusunda qruntların süzmə əmsalı digər çayların gətirmə konuslarında yayılmış çöküntülərlə müqayisədə daha bö-

yükdür. Burada sukeçirən sükurların süzmə əmsalinin qiyməti 4 m/gün-ə çatır və əsasən 1-3 m/gün arasında dəyişir. Çayların gətirmə konuslarının periferiya hissələrində və konuslararası depresiyalarda süzülmə əmsalinin qiyməti azalaraq 0,2-0,5 m/gün-ə enir. Sudaşıcı sükurların süzmə əmsalı 0,1 m/gündən – 64,1 m/günə kimi dəyişir və gətirmə konuslarının başlangıcından başlayaraq periferiyaya doğru ardıcıl olaraq azalır. Qeyd edilən bu litoloji müxtəlifliklər ərazidəki qrunt sularının rejiminə öz təsirini daimi göstərir.

Tədqiq edilən ərazidə qrunt sularının yatma dərinliyinin səviyyə və kimyəvi rejimlərinin dəyişməsi təbii və antropogen amillərin təsiri altında baş verir. Ümumən qrunt sularının formallaşmasında müxtəlif mənbələr iştirak edir. Bu mənbələrin özü iki qismə - təbii və sünü mənbələrə bölünür.


Təbii mənbələrə atmosfer çöküntüləri, su buxarlarının kondensasiyası, təzyiqli sular, sel, kəhriz, bulaq, çay və ana sükurların suları daxildir. Qrunt sularını qidalandıran bu sulardan atmosfer çöküntüləri və subuxarlarının kondensasiyası regional, digərləri isə lokal qidalanma mənbələridir.

Qrunt sularının sünü qidalanma mənbələrinə bütün növ kanallardan və sututarlardan gedən su itkiləri, həmçinin suvarma sularından gedən infiltrasiya daxildir. Eyni zamanda qrunt sularının kəmiyyət və keyfiyyət göstəricilərinin formallaşmasında təbii amil- ümumi buxarlanma mühüm rol oynayır. Ümumi buxarlanmaya qrunt sularından gedən buxarlanma və bitkilər tərəfindən transpirasiya edilən sular daxildir.

Buxarlanma qrunt sularının balans elementlərindən biri olub onların kimyəvi rejiminin formallaşmasında mühüm rol oynayır, əsasən qrunt sularının mineralallaşma dərəcəsinin artmasına və torpaqların təkrar şorlaşmasına səbəb olan mənfi amildir. Buxarlanma həm də qrunt sularının resurs və ehtiyatlarının azalmasına birbaşa təsir göstərən faktordur.

Təhlillər göstərir ki, qrunt sularının səviyyə rejimi (yatım dərinliyi) ilə onların hidrokimyəvi rejimi (mineralallaşma dərəcəsi, kimyəvi tərkibi və suların tipi) arasında sıx əlaqə mövcuddur. Qrunt sularının yatım dərinliyi az olan ərazilərdə suyun mineralallaşma dərəcəsi yüksək, qrunt suların səviyyəsi dərində yerləşən halda isə əksinə - onların mineralallaşma dərəcəsi az olur.

Ərazidə yayılan qrunt sularının kimyəvi tərkibi və tipi onların yatım dərinliyindən və yerləşmə şəraitindən (mövqeyindən) asılı olaraq kəskin şəkildə dəyişir. Burada qrunt sularının mineralallaşma dərəcəsi şirindən şora qədər dəyişməklə müəyyən bir qanuna uyğunluğa tabe olur. Türyançay, Göyçay və Girdimançay çaylarının gətirmə konuslarının yuxarı hissələrində, yeraltı suların təşəkkül tapdığı zonada qrunt sularının mineralallaşma dərəcəsi 1 q/l-dən çox deyildir. Konuslararası depresiyanın qanadlarına tərəf və gətirmə konuslarının periferiya istiqamətində qrunt sularının mineralallaşma dərəcəsi artmağa başlayır və bəzi hallarda mineralallaşma 130 q/l-ə çatır. Bu zaman qrunt suları müxtəlif kimyəvi tiplərə malik olur (şək.2).



Şək.2. Qrunt sularının mineralallaşma dərəcəsi və kimyəvi tərkibi (tipi) xəritəsi

[Ç.C.Gülməmmədovun məlumatlarına əsasən tərtib edilmişdir]:

Qrunt sularının mineralallaşma dərəcəsi və kimyəvi tərkibi: 1-1,0 q/l-ə qədər, $\text{HCO}_3\text{-Na-Ca}$; 2-1-3 q/l, $\text{SO}_4\text{-HCO}_3\text{-Ca-Na}$; 3-3-5 q/l, $\text{HCO}_3\text{-SO}_4\text{-Mg-Na}$; 4-5-10 q/l, $\text{Cl-HCO}_3\text{-Na-Mg}$; 5-10-25 q/l, $\text{SO}_4\text{-Na}$; 6-25-50 q/l, $\text{SO}_4\text{-Cl-Mg-Na}$; 7-50 q/l-dən çox, $\text{SO}_4\text{-Mg-Na}$; 8-müxtəlif mineralallaşma dərəcəsinə və kimyəvi tərkibə malik olan qrunt sularının sərhədləri.

Qrunt sularının səviyyəsi dərində yerləşən halda onların tipi hidrokarbonatlı natriumlu, yer səthinə yaxın yerləşən halda isə - xlorlu-sulfatlı və sulfatlı-xlorlu olur. Minerallaşma dərəcəsi 1 q/l-ə qədər olan qrunt sularında anionlar arasında aparıcı yeri hidrokarbonat, kationlar arasında isə natrium və kalsium tutur. Nadir hallarda kationlar içərisində maqnezium üstünlük təşkil edir. Minerallaşma dərəcəsi 10-15 q/l olan qrunt sularında hidrokarbonatın miqdarı azalır, xlor və sulfatın miqdarı artır. Bu sularda natrium və maqneziumun miqdarı kalsiumdan çox olur. Minerallaşma dərəcəsi 50-100 q/l və daha çox olan qrunt sularında sulfatın azalması xlorun artması, bəzi hallarda isə əksinə xlorun azalması sulfatın artması müşahidə olunur.

Tədqiq edilən ərazidə aparılan meliorasiya və irriqasiya tədbirləri nəticəsində qrunt sularının səviyyə və hidrokimyəvi rejimlərində çoxillik və mövsümü dəyişikliklər baş vermiş və hal-hazırda proses davam etməkdədir. Əvvəlcə qrunt sularının çoxillik səviyyə rejiminin formallaşma qanuna uyğunluğuna nəzər salaq.

Materialların təhlili göstərir ki, keçən əsrin əvvəllərində Azərbaycanda suvarma indiki kimi geniş ərazilrdə aparılmamışdır. Keçən əsrin 30-cu illərində Azərbaycanda irriqasiya və meliorasiya işləri indiki dövrlə müqayisədə

zəif inkişaf etmiş və suvarılan ərazilərdə suvarma kanalları və kollektor drenaj şəbəkələri olduqca seyrək olmuşdur. Bu illərdə Şirvan düzündə qrunt sularının yatım dərinliyi 5-10 m və ondan daha çox olmuşdur (cəd.1).

Cədvəl 1

Şirvan düzündə qrunt sularının (QS) yatım dərinliyinə görə sahələrin paylanması, ümumi sahədən %-lə [11, 18]

İllər	Qrunt sularının yatım dərinlikləri, m					Qrunt sularının yatım dərinliyinin orta qiyməti, m
	0 - 1	1 - 2	2 - 3	3 - 5	>5	
1930	4,4	5,8	10,2	25,9	63,7	6,04
1950	5,6	6,3	11,5	26,2	50,2	5,80
1970	21,2	26,2	24,1	16,2	14,9	2,38
1980	31,3	34,1	29,0	8,9	6,6	2,35
1995	23,0	38,8	28,5	6,6	3,1	2,02
2010	22,9	39,0	28,1	7,1	2,9	1,79
2018	20,1	40,8	29,4	6,9	2,8	1,90

Suvarmanın aparıldığı ərazilərdə qrunt sularının səviyyəsi tədricən qalxmağa başlayır. Artıq 1951-ci ildə bütün suvarılan ərazilərdə 5-10 m və 10 m-dən dərində yerləşən qrunt sularının tutduğu sahə 33 %-dən 20 %-ə enmişdir. Şirvan düzündə 5-10 m və 10 m-dən çox dərində yerləşən qrunt sularının tutduğu sahələr 1,5 dəfə azalmış, eyni zamanda 0-3 m dərinlikdə yerləşən qrunt sularının tutduğu sahələr 2,6 dəfə artmışdır (cəd.1).

1950-ci illərin əvvəlindən Azərbaycanda torpaqların suvarılması üzrə yeni inkişaf mərhələsi başlayır. 1952-ci ildə Varvara, 1953-cü ildə isə ölkəmizdə və dünyada analoqu olmayan, çoxtəyinatlı (energetika, suvarma, balıqçılıq, turizm, idman və s. məqsədlər üçün) Mingəçevir su anbarı istifadəyə verilir.

Bu unikal hidrotexniki tikintilərlə bərabər Kür-Araz ovalığı torpaqlarını suvarma suyu ilə təmin etmək üçün 1955-ci ildə Yuxarı Qarabağ kanalı, 1958-ci ildə Yuxarı Şirvan kanalı, 1960-ci ildə isə Baş Muğan və Sabir magistral kanalları tikilib istifadəyə verilir [1]. Artıq 1960-ci ildə suvarılan torpaq sahəsi 950 min ha-a çatdırılmışdı. Hal-hazırda suvarılan torpaqların sahəsi 1428 min hektardır.

Hidrotexniki qurğuların, irriqasiya sistemlərinin tikintisi və suvarılan ərazilərin genişləndirilməsi qrunt sularının təbii rejiminin əsaslı şəkildə dəyişməsinə gətirib çıxarır. Artıq qısa bir müddət ərzində suvarma kanallarından gedən süzmə itkiləri, intensiv səth suvarma üsulunun geniş tətbiqi nəticəsində qrunt sularının səviyyəsi yer səthinə yaxınlaşmışdır. 1962-ci ildə dərinliyi 10 m-dən çox olan qrunt sularının tutduğu sahələr xəritədən, demək olar ki, silinmişdi. Dərinliyi 0-5 m olan qrunt suları Şirvan düzünün 84 %-dən çoxunu əhatə etmişdi. Şirvan düzünün dağətəyi hissəsi istisna olmaqla, dərinliyi 5-10 m-dən aşağıda olan qrunt sularına rast gəlinmirdi (cəd.1).

1960-ci illərdə Azərbaycanda irriqasiya-meliorasiya işləri və hidrotexniki qurğuların tikintisi daha sürətlə inkişaf etdirilir. Yeni su anbarları, suvarma kanalları inşa edilir, suvarılan əkin sahələri genişləndirilir. Bununla yanaşı qrunt

sularının səviyyəsi qalxmaqdə davam edir. Artıq 1970-1980-ci illərdə Şirvan düzündə yatım dərinliyi 0-3 m arasında olan qrunut suları ərazinin 90 %-ni əhatə edirdi (cəd.1).

Qrunut sularının səviyyə rejimi üzərində aparılan müşahidə materiallarının təhlili göstərir ki, qrunut sularının səviyyəsinin qalxması 1995-ci ilə qədər müxtəlif dövrlərdə müxtəlif intensivliklərlə davam etmiş və sonrakı illərdə sabitləşmişdir. Qrunut sularının səviyyə rejiminin sabitləşməsi iki amillə əlaqədardır:

1. Suvarılan ərazilərdə kollektor-drenaj şəbəkələrinin tikintisi;
2. Yer səthinə yaxın olan qrunut sularından qeyri-məhsuldar buxarlanmanın artması ilə su balansının məxaric hissəsinin çoxalması.

İrriqasiya tikitisinin inkişaf etdirilməsi ilə paralel olaraq respublikanın suvarılan ərazilərində qrunut sularının səviyyəsini tənzimləmək və şorlaşmış torpaqları zərərli duzlardan təmizləmək üçün digər bölgələrlə bərabər Şirvan düzündə də kollektor-drenaj şəbəkələri inşa edilmişdir. 143,3 min ha ərazidə kollektor-drenaj şəbəkəsi və onların sularını kənarlaşdırmaq üçün 1965-ci ildə layihə sərfi $44 \text{ m}^3/\text{san}$ olan Baş Şirvan kollektoru tikilib istifadəyə verilmişdir. Məlumat üçün qeyd edək ki, 1984-1987-ci illərdə Baş Şirvan kollektoru rekonstruksiya edilmiş və onun suburaxma qabiliyyəti $72 \text{ m}^3/\text{san}-\text{yə}$ çatdırılmışdır [1].

Tədqiq edilən ərazidə qrunut sularının səviyyə rejimi - yatım dərinliyi təkcə çoxillik zaman ərzində deyil, həm də il ərzində dəyişkənliyə məruz qalır. Qrunut sularının səviyyəsi rejim formalasdırıran amillərdən - suvarmadan, atmosfer yağıntılarından və kanalların işindən (süzmə itkilərindən) asılı olaraq il daxilində qalxır və enir. Qrunut sularının qalxıb-enməsi suvarma kanallarının yaxınlığında daha sürətlə baş verir. Kanalda suyun səviyyəsi ilə qrunut sularının səviyyəsi sinxron şəkildə qalxıb-enir. Qrunut sularının səviyyəsi drenaj xəttinə yaxın olan zolaqlarda nisbətən sabit vəziyyətdə olur, lakin drenaj xəttindən uzaqlaşdıqca, əsasən drenlərarası zolaqlarda suvarma suyundan yaranan infiltrasiya hesabına qrunut sularının səviyyəsi suvarmaların aparılması ilə qalxır, suvarma kəsildikdən sonra isə tədricən enməyə başlayır.

Müşahidələr göstərir ki, qrunut sularının səviyyə rejimi atmosfer yağıntılarından olduqca az asılıdır. İl ərzində müxtəlif müddətlərdə, əsasən payız-qış dövründə yağan yağıntılar zamanı qrunut sularının səviyyəsi daha dərində yerləşir. Bir qayda olaraq, qrunut sularının səviyyəsi aprel ayından tədricən qalxmağa başlayır və iyul-avqust aylarında səviyyənin maksimal amplitudaları müşahidə olunur. Oktyabr ayından başlayaraq yanvar ayına qədər səviyyənin enməsi qeydə alınır. Qrunut sularının yatım dərinliyi 3 m-dən çox olan ərazilərdə səviyyənin qalxıb-enməsi əhəmiyyətli dərəcədə baş vermir. Qalxıb-enmə amplitudunun qiyməti çox nadir hallarda 0,3-0,6 m arasında dəyişir. Lakin suvarılan və kanallara yaxın olan ərazilərdə qrunut sularının səviyyəsinin dəyişmə amplitudu 0,7-1,0 m, bəzi hallarda isə daha çox təşkil edir.

Suvarma kanallarından gedən su itkiləri və suvarmadan yaranan infiltrasiya hesabına ərazinin hidrogeoloji şəraiti dəyişmiş və qrunut sularının avtomorf rejimi hidromorf və yarımavtomorf rejimlərlə əvəz olunmuşdur. Suvar-

manın su itkilərinin təsirindən qrunut sularının səviyyəsinin qalxmasına baxma-yaraq yerin alt qatlarına sözüllən şirin suvarma suları və mövcud drenaj sistemi hesabına qrunut sularının minerallaşma dərəcəsi xeyli azalmışdır. 1950-1960-cı illərdə qrunut sularının orta minerallaşma dərəcəsi 31,5-34,5 q/l olduğu halda, artıq 2000-2018-ci illərdə 15-16 q/l-ə qədər azalmışdır.

Nəticə. Türyançay-Girdimançay çaylararası ərazidə hidrogeoloji şərait, əsasən yeraltı suların təbii səviyyə və hidrokimyəvi rejimləri antropogen təsirlər altında kəskin dəyişikliklərə məruz qalmışdır. 1930-cu ildən başlayaraq həyata keçirilən iri hidrotexniki qurğuların (Varvara və Mingəçevir su anbarlarının) və irriqasiya-meliorasiya sistemlərinin (Yuxarı Şirvan və Yuxarı Qarabağ kanallarının, Baş Şirvan kollektorunun və s.) tikintisi, həmçinin suvarılan torpaq sahələrin genişləndirilməsi, intensiv səth suvarmalarının tətbiqi nəticə-sində qrunut sularının təbii səviyyə və hidrokimyəvi rejimi pozulmuşdur.

ƏDƏBİYYAT

1. Əhmədzadə Ə.C., Həşimov A.C. Ensiklopediya: Azərbaycan meliorasiya və su təsərrüfatı. Bakı: Radius, 2016, 632 s.
2. Ələkbərov A.B. Yeraltı suların kəşfiyyatı və istismar ehtiyatlarının qiymətləndirilməsi. Bakı: Nafta-Press, 2014, 180 s.
3. Gülməmmədov Ç.C. Şirvan dağətəyi düzənliliyinin yeraltı su ehtiyatları // Bakı Dövlət Universitetinin xəbərləri. Təbiət elmləri seriyası. Bakı, 2016, № 2, s. 90-94.
4. Gülməmmədov Ç.C. Yeraltı su ehtiyatlarının çirkənmədən və tükənmədən mühafizəsi / Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü-nə həsr olunmuş "Geologyanın aktual problemləri" mövzusunda Respublika Elmi Konfransının materialları, Bakı: Bakı Universiteti, 2016, s. 195-198.
5. Gülməmmədov Ç.C. Şirvan düzünün Türyançay-Ağsuçay çayarası ərazisinin su-duz balansı // AzETSPI elmi əsərləri. Su ehtiyatlarının səmərəli və kompleks istifadəsinin müasir problemləri. Bakı, 2017, s. 26-30.
6. İsrafilov Y.H. Azərbaycan Respublikasının yeraltı şirin su yataqlarının səmərəli istifadəsi və mühafizəsi məqsədilə monitorinqin əsas prinsipləri / AzSPETİ-nun elmi işlərin məcməsi. Bakı, 2003.
7. Алимов А.К. Карабахская региональная водно-балансовая станция, её назначение и результаты эколого-гидрологических экспериментов. Баку: Тахсил ТПП, 2009, 478 с.
8. Алимов А.К., Майылов Г.Ю. Испарение грунтовых вод при различных экологических и почвенно-мелиоративных условиях // Почвоведение. М., 1985, № 8, с.73-81.
9. Алимов А.К. Оценка и прогноз качества коллекторно-дренажных вод и возможности использования их в народном хозяйстве. Баку: Элм, 1997, 192 с.
10. Алимов А.К., Магомедов А.М., Майылов Г.Ю. Гидрогеологические основы регулирования водно-солевого режима орошаемых земель аридной зоны. Баку: Элм, 1995, 383 с.
11. Гидрогеология СССР, т. XII, Азербайджанская ССР / Кол. авторов. М.: Недра, 1969, 408 с.
12. Гюльмамедов Ч.Д.. Закономерности формирования солевых запасов подземных вод континентальной толщи четвертичных отложений Турианчай – Ахсучайского междуречья Ширванской степи. Дис. ... канд. г.-м. наук. Баку, 1987, 201 с.
13. Гюльмамедов Ч. Д. Взаимосвязь поверхностных и подземных вод Ширванской степи Азербайджана // Наука и Мир, 2018, № 12 , 7 с.
14. Гюльмамедов Ч.Д., Джадарлы Ж.В. Режим подземных вод Ширванской степи Азербайджанской республики // Наука и Мир, 2019, № 1, с. 22-25.
15. Исрафилов Г.Ю. Грунтовые воды Кура-Араксинский низменности. Баку: Маариф, 1972, 206 с.
16. Исрафилов Г.Ю. Режим уровня грунтовых вод Карабахо-Мильского массива. Дис.

- ...кан. г.-м.наук. Баку, 1956, 256 с.
17. Исрафилов Ю.Г. К вопросу оценки эксплуатационных ресурсов подземных вод в условиях интенсивной водохозяйственной деятельности // В кн.: Материалы научно-практической конференции АзНИИ ВП «Вода: проблемы, поиски». Баку, 1999, с. 52-53.
 18. Исрафилов Ю.Г. Концептуальная модель формирования подземных вод Азербайджанской Республики / В кн.: материалы научно-практической конференции АзНИИ ВП «Вода: проблемы, поиски». Баку, 1999, с. 53-55.
 19. Исрафилов Ю.Г. Принципы построения математических моделей геофильтрации месторождений пресных подземных вод Азербайджанской республики // Труды АзНИИ ВП. Баку, 2000, с. 45-52.
 20. Исрафилов Ю.Г. Научно-технические основы регулирования подземного стока на конусах выноса // Труды АзНИИ ВП «Современные проблемы рационального и комплексного использования водных ресурсов». Баку, 2000, с.53-60.
 21. Исрафилов Ю.Г. Оценка гидравлической взаимосвязи подземного и поверхностного стоков бассейна р.Куры / В кн.: материалы научно-практической конференции АзНИИ ВП «Вода: проблемы, поиски». Баку, 2001, с. 83-85.
 22. Исрафилов Р.Г., Исрафилов Ю.Г. Проблемы эксплуатации пресных подземных вод и в пределах г.Гянджа (на англ. яз.) / В кн.: Материалы 7-го Бакинского Международного конгресса (Энергия, экология, Экономика). Баку, 2003, с.125-126.
 23. Мусаев А.А. К вопросу формирования режима грунтовых вод Ширванской степи // Труды ин-та геологии АН Азерб. ССР, 1956, с. 44-51.
 24. Мусаев А.А. Гидрогеологическое районирование Ширванской степи / ДАН Азерб. ССР, т. XIV, вып. 5, Баку, 1958.
 25. Приклонский В.А. Формирование грунтовых вод в засушливых областях на примере Кура-Араксинской низменности. Изв. АН СССР, серия геол., 1946, № 4.
 26. Саваренский Ф.П. Кура-Араксинская низменность, ее грунтовые воды, процессы их засоления // Почвоведение, 1929, № 1, 2.

ГРУНТОВЫЕ ВОДЫ ТЕРРИТОРИИ ТУРИАНЧАЙ-ГИРДЫМАНЧАЙСКОГО МЕЖДУРЕЧИЯ И ЗАКОНОМЕРНОСТИ ИХ ФОРМИРОВАНИЯ

Ж.В.ДЖАФАРЛЫ

РЕЗЮМЕ

Статья посвящена изучению изменения уровненного и гидрохимического режимов грунтовых вод территории Турианчай-Гирдыманчайского междуречья и формированию их закономерностей.

Ключевые слова: грунтовая вода, режим, формирование, закономерность, минерализация, глубина залегания.

GROUNDWATER OF THE TERRITORY BETWEEN RIVERS-TURYANCHAY-GIRDIMANCHAY AND REGULARITIES OF THEIR FORMATION

J.V.JAFARLI

SUMMARY

In the article, the lever and chemical regimes of groundwater of the territory between rives-Turyanchay - Girdimanchay on the Shirvan Plain were considered, the regularities of their formation were explained.

Key words: groundwater, regimefa, formation, regularity, degree of mineralization, slope depth.